

2021-2022-ci illər üzrə peşə təhsili pilləsi üzrə sənəd qəbuluna başlanılır.

Sual-cavab

1. Peşə təhsil pilləsinə sənəd qəbulu necə aparılır?

Peşə Təhsili Müəssisələrinə tələbə qəbulu mərkəzləşmiş və elektron ərizə forması vasitəsilə həyata keçirilir. Müraciətçilər portal.edu.az saytında qeydiyyatdan keçərək şəxsi səhifə yaradır, tələb olunan əvvəlki təhsil və digər zəruri məlumatları daxil edir, yekunda müraciət etmək istədiyi ixtisasları seçərək təsdiq edirlər. Müsəbiqənin yekununda orta attestat balı daha yuxarı olan namizədlər vakant yerlərə qəbul olunurlar. Müsəbiqənin yekun nəticəsi barədə müraciətçiyə qeydiyyatdan keçdiyi mobil nömrə vasitəsilə SMS bildiriş göndəriləcək. Müraciətçi öz şəxsi kabinetində nəticələri ilə tanış ola bilər. Müsəbiqədən keçən şəxslər qəbul olduqları müəssisələrdə öz sənədlərini təsdiq etdirməli və qeydiyyatdan keçməlidirlər.

2. Elektron müraciətlər nə zaman ünvanlana bilər?

Elektron tələbə qəbulu avqust tarixlərində aparılır. Son müraciət tarixi avqust 18:00.

3. Hansı ixtisaslar üzrə qəbulun aparıldığını necə bilmək olar?

2020-2021-ci tədris ili üzrə ixtisas seçimi qeydiyyatdan keçdikdən sonra "Şəxsi kabinetim" bölümündə və eyni zamanda <https://vet.edu.gov.az/> saytında "İxtisaslar" bölümündə yer almaqdadır.

4. Qəbul hansı prinsip əsasında həyata keçirilir?

Qeydiyyatdan keçmiş namizədlərin elektron ərizələrindəki məlumatlarının doğruluğu yoxlanıldıqdan sonra müraciətçinin ixtisas fənləri üzrə nəticələrinə əsaslanır.

5. Neçə ixtisas seçimi verilir?

Tələbə qəbulu prosesində müraciətçiyə maksimum 5 ixtisas üzrə seçim etmək imkanı yaradılır.

6. Nəticələr barədə namizədlərə məlumat hansı qaydada verilir?

Müraciətlər barədə məlumat şəxsi kabinetim bölümündə yenilənir. Müsəbiqədə iştirak edən şəxslərə müraciətin nəticəsi barədə sms vasitəsilə də məlumatın təqdim edilməsi nəzərdə tutulur.

7. Müsəbiqədən uğurla keçən şəxsləri növbəti mərhələdə nə gözləyir?

Müsəbiqədən uğurla keçən şəxslər növbəti mərhələdə qəbul olduqları peşə təhsili müəssisəsinə sənədlərini təqdim edilməsi üçün dəvət olunacaqlar.

8. Sosial müdafiəyə xüsusi ehtiyacı olan aşağıdakı qrup şəxslərin təhsil almasında hər hansı güzəşt tətbiq olunurmu?

Aşağıda qeyd olunan şəxslər dövlət peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıkları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir:

- valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər;
- I, II və III dərəcə əlilliyi olan şəxslər;
- şəhid ailəsinin üzvləri;
- 20 yaşına çatmamış və I dərəcə əlilliyi müəyyən edilmiş valideyni olan, aylıq gəliri yaşayış minimumundan aşağı olan şəxslər

9. 2020/2021-ci tədris ilində sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərcləri necə ödəniləcək?

Aşağıda qeyd olunan şəxslərin təhsil haqqı xərclərinin yarısı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək:

- ünvanlı dövlət sosial yardımı alanlar;
- hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) və ya qanuni nümayəndələri aşağıdakı kateqoriyaların hər hansı birinə aid olanlar:
 - I və II dərəcə əlilliyi olan şəxslər;
 - işsiz kimi qeydiyyatda olanlar;
- yaşa görə əmək pensiyaçıları;
- yaşa görə sosial müavinət alanlar.

10. Peşə təhsil müəssisələrində təhsil hansı müddətdə aparılır?

Peşə təhsili müəssisələrində təhsil müddəti 6 aylıq, 1 illik, 2 illik və 3 illik təhsil proqramları əsasında təşkil olunur.

11. Peşə təhsili üzrə kimlər müraciət edə bilər?

Peşə təhsil müəssisələrinə ümumi və ya tam orta təhsil bazasını bitirən şəxslər müraciət edə bilərlər.

12. Peşə təhsil pilləsi üzrə təhsil ödənişlidirmi?

Peşə təhsili pilləsi üzrə təhsil imkanı həm dövlət vəsaiti hesabına, həm də ödənişli əsaslarla yaradılır.

13. Bir neçə dəfə dövlət vəsaiti hesabına təhsil almaq mümkündürmü?

Dövlət təhsilalanların peşə təhsili səviyyələri üzrə peşə təhsili müəssisələrində dövlət hesabına yalnız bir dəfə pulsuz təhsil almaq hüququnu təmin edir.

14. Peşə təhsili pilləsi üzrə təhsil hansı səviyyələrdə aparılır?

Təhsil bazası	Yüksək texniki peşə təhsili	texniki peşə təhsili (tam orta təhsil almaqla)	texniki peşə təhsili	ilk peşə təhsili
Ümumi orta təhsil bazasından	4 illik*	3 illik	2 illik	1 illik
Tam orta təhsil bazasından	3 illik	-	1 illik	6 aylıq

15. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər təhsil ala bilərlərmi?

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər dövlət peşə təhsili müəssisələrində yalnız ödənişli əsaslarla təhsil ala bilər.

16. Dövlət peşə təhsili müəssisələrində təhsil alan tələbələr təqaüd ilə təmin olunurmu?

Dövlət vəsaiti hesabına təhsil alan tələbələrə təqaüd verilir.

17. Elektron qeydiyyatdan keçdikdə hansı sənədlər tələb olunur?

- Şəxsiyyəti təsdiq edən sənəd (Azərbaycan Respublikasının vətəndaşları şəxsiyyət vəsiqələrini, əcnəbilər müvəqqəti və ya daimi yaşayış icazə vəsiqələrini, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini, qaçqın statusu almış şəxslər və onların ailə üzvləri isə qaçqın vəsiqələrini, onlara verilmiş yol sənədini, beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda digər sənədləri və ya icazə vəsiqələrini);
- Təhsil haqqında sənəd (attestat);
- Əlilliyi olan şəxslər, eləcə də valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar müvafiq olaraq əlilliyini təsdiq edən sənəd, valideynlərini itirməsini və valideyn himayəsindən məhrum olmasını təsdiq edən sənəd;

18. Peşə təhsili almaq üçün yaş məhdudiyəti varmı?

Müsabiqədə iştirakınıza əvvəlki təhsil sənədləriniz əsasında baxılır. Burada yaş məhdudiyəti tətbiq edilmir.

19. Peşə təhsili üçün müraciət edən şəxslərə hərbi xidmətdən möhlət hüququ verilir?

Xeyr, peşə təhsili alan şəxslərə hərbi xidmətdən möhlət hüququ vermir. Təhsil aldığı müddətdə hərbi xidmətə çağırılan şəxslər təhsilini dondurur və hərbi xidməti bitirdikdən sonra öz təhsili qaldığı yerdən davam etdirmək üçün müraciət edir.

20. Mən bu il orta məktəbdən məzun oluram, lakin hələ buraxılış imtahanı verməmişəm və attestat almamışam. Qəbulda necə iştirak edə bilərəm?

Bu il məzun olan, lakin buraxılış imtahanı verməyən şəxslər, təhsil aldıkları orta məktəblərdən təhsili başa vurduqlarına dair və yekun illik qiymətlərinin qeyd olunduğu arayış almalıdır. Sistemdə qeydiyyat edərkən, həmin arayışdakı qiymətlər yazılmalı və təsdiqedicisi sənəd kimi arayışın surəti yüklənməlidir.